

"Yaşıl səma" da COP29-un gündəliyində yer alacaq

Xəbər verildiyi kimi, Bakıda "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) təşkilatlığı ilə Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatının (CANSO) Ümumdünya Aeronaviqasiya Sammiti keçirilib. Tədbirdə hava hərəkətinin təşkili sahəsində dünya liderləri və CANSO-nun üzvləri təşkilatın gələcəyi üçün əsas məsələlərin müzakirəsində və vacib qərarların qəbul olunmasında iştirak ediblər.

Bu gün dünyada qlobal isti-ləşməni törədən iqlim dəyişikliyində aviasiyann rolü damıl-mazdır. Bu sektor havaya buraxılan emissiya qazları baxımından ən sürətli böyüyən bir qu-rumdur. Aparılan tədqiqatlar sübut edib ki, təyyarələrdə karbon dioksid emissiyaları 2013-2019-cu illər arasında 30 faiz artıb. Sonraki beş ildə bu faiz azalma tendensiyası ilə müşahidə olundu. Pandemiyanın dolayı bütün dünyada ucuşlar dayandırıldı və aviasiyanın CO₂ emissiyaları 60 faiz qədər azaldı. Lakin bəşəriyyətin baş ağrısı olan COVID19 bələsi ar-tıq yox olmaq dərəcəsində yer aldığı üçün bu gün aviasiya sektorunu tam sürətlə işinə davam edir. Bu, belə də olmalıdır. Çünkü qlobal dünyani hava nəqliyyatı olmadan təsəvvür etmək mümkün deyil. Uçuşlar birdəfəlik dayanarsa, dünya ciddi logistik problemlə üz-üzə qalar. Bu bir tərəfdən iqtisadiyyatın enməsinə, turizmin ciddi əziyyət çəkməsinə səbəb olsa da, digər tərəfdən təyyarələrdə yanacağın yandırılması nəticəsində yaranan CO₂ emissiyalarının 2,5 faizinin dondurulmasına gotirib çıxaracaq. Nəticədə karbon qazı emissiyaları ildə təxminən bir milyard ton azala-caq. İlk baxışda ürəkaçan neti-

cədir, amma təyyarəsiz də ol-maz.

Hazırda bütün dünya üzrə uçuşların müddəti marşrutdan asılı olaraq 30 dəqiqədən 5 saatə qədər artıb ki, bu da karbon qazı emissiyalarının çoxalma-sına təsir edir. Yanan bir litr aviasiya yanacağı havaya 2,5 kilogramdan çox karbon qazı buraxır. Bir saatlıq uçuş zama-nı 3000 litr yanacaqdən istifadə olunur. Deməli, hər əlavə uçuş saatı karbon qazı emissiyalarını 7,5 ton artırır. Qeyd edək ki, 2022-ci il ümumdünya karbon emissiyalarının hesabatına gör-rə, neftin yanmasından emissiyalar 2,5 faiz və ya 268 milyon ton artaraq 11,2 milyard tona çatıb. Bu artımın təxminən ya-rısı - 134 milyon tonu hava nəqliyyatının payına düşür.

Bu və bu kimi digər məsə-lələri özündə əks etdirən Ümumdünya Aeronaviqasiya Sammitinin əsas mövzusu da məhz ekoloji dayanıqlıq, xüsusi-silə iqlim dəyişikliyi ilə müba-rizo idi. İştirakçılar karbon emissiyalarının azaldılması, qabaqcıl texnologiyaların tətbiqi, ekoloji cəhətdən daha təmiz uçuşlara nail olmaq üçün hava hərəkətinin idarə edilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Həmçinin CANSO sammitində

aviasiya üçün vacib olan bir sı-ra mühüm mövzular müzakirə olunub. Aviasiyadakı qabaqcıl texnologiyalara, karbon emissiyalarının azaldılması və hava hərəkətinin təkmiləşdirilməsi həllərinə xüsusi diqqət yetiri-lib. Bakıda keciriləcək COP29 ərefəsində 2050-ci ilə qədər aviasiyanın ətraf mühita təsiri-nin azaldılması üçün həll yolla-rına baxılıb. Peşəkar kadr ehti-yatının yaradılması və aviasiya sahəsinə artan tələbatın öhdə-sindən gəlinməsi, hava hərəkə-tinin idarə edilməsinin təkmil-leşdirilməsi barədə müzakirə-lərin aparılması da əhəmiyyət kəsb edib. Xüsusən də, ekoloji cəhətdən daha təmiz səmanın - "yaşıl səma"nın təmin edilməsi üçün rəqəmsal texnologiyalar-dan istifadə meyarları nəzərdən keçirilib və hər cür yeniliyi özündə ehtiva edən vacib qə-rarlar qəbul olunub.

Əslində, aviasiya liderlərinin Bakıda bir araya gəlməsi iqlim dəyişikliyinin fəsadları-nın azaldılması üçün qlobal əməkdaşlığın və birgə fəaliy-yətin vacibliyini hər kəsə xat-tratdı. Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində atdiği addımlar danılmazdır. Tədbir iştirakçıları məhz bu faktın üzərində dayanaraq gə-ləcək nəsillər üçün planetin ekosisteminin qorunması yo-lunda daha sürətli addımlar at-mağın yolunu tapmağa çalışı-blar. CANSO-nun baş direktoru Saymon Hokkard deyib: "Təş-kilatımız dünya hava nəqliyya-tının 90 faizini əhatə edir. Aviasiya sahəsi çox mühüm bir hədəfə, yəni 2050-ci il-dək sıfır karbon emissiyalarına

nail olmaq niyyətindədir. Bu-nun üçün çox böyük işlər gö-rüləlidir. Bildiyiniz kimi, karbon emissiyalarının 2 faizi aviasiyanın payına düşür. Əgər biz bu məsələni həll etməsək, həmin rəqəm yaxın 20 il ərzin-də 22 faizə çata bilər".

Son onilliklərdə karbon emissiyalarının aviasiyaya dü-şən payı dəmir yolu, avtomobil və dəniz yolu ilə müqayisədə daha çoxdur. Bu fikri COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sammitdə çıxış edərkən açıqlayıb: "Səyləriniz və öhdəliyiniz aviasiya üçün davamlı gələcəyin formalasdırılması üçün çox vacibdir. Biz birlikdə bütün dünyada hava hərəkətinin idarə edilməsinin səmərəliliyini artırı və ümumi iqlim məqsədlərimizə nail olmaq üçün böyük töhfə verə bilərik. Gəlin bu tədbirdən fikir mübadiləsi aparmaq, ən yaxşı təcrübələri böülüşmək və yeni əməkdaşlıqlar qurmaq üçün platforma kimi istifadə edək. Bir araya gələrikə, bu sa-hə qlobal qaz emissiyaları mə-sələsini həll edə və ümumi iqlim hədəflərimizə əhəmiyyətli dərəcədə töhfə verə bilər".

Bu sammitin keçirilməsi əsas verir ki, noyabrda baş tu-tacaq BMT-nin İqlim Dəyişiklikləri üzrə Çerçive Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında aviasiya problemləri, onun törətdiyi fəsadlar müzakirə olunsun, karbon emissiyalarının maksimum azaldılması yollarında addımlar atılsın.

**Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"**